



Əkbərova Əsmayə Bəxtiyar qızı, kafedra müdiri

KAFEDRANIN TARİXİ:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Filologiya fakültəsinin "Dillər" kafedrası 30 oktyabr 2004-cü ildə yaranmışdır. Dillər kafedrası dilin aktual problemlərinə həsr olunmuş tədqiqat işi aparılan mərkəzlərdən biri kimi tanınmışdır. Kafedranın ilk rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent G.A.Abdullayeva olmuşdur. 9 dekabr 2006 və 2011-ci illərdə kafedraya müdir vəzifəsinə filologiya üzrə fəlsəfə doktoru, dosent U.B.Mürşüdoğa seçilmişdir. Kafedrada elmi istiqamətin müəyyən edilmiş, kafedra müəllimləri respublika və beynəlxalq səviyyəli konfranslarda uğurla iştirak etmişlər.

Kafedranın fəaliyyəti müddətində ana dili və xarici dillərin bilik - bacarıqlarının inkişaf etdirilməsi, kompetent mütəxəssislərinin yetişdirilməsində, mühazirə, seminar və praktiki fəaliyyətlərinin bir çox sahələrində, o cümlədən, tərcümə, şifahi nitq, tələbə və müəllim elmi yaradıcılıq istiqamətlərində mühüm elmi nəticələr əldə edilmişdir. Bu nəticələrin bir çoxu dünyanın yüksək reytingli elmi jurnallarında çap olunmuş və sertifikatla nəticələnmişdir.

ADPU-NUN ŞƏKİ FİLİALININ DİLLƏR KAFEDRASININ MÜKƏŞLƏRİ:

STATİK GÖSTƏRİCİLƏR: (2017-2018-ci tədris ilinə aid)

Dillər kafedrasında 28 nəfər professor-müəllim heyəti çalışır:

•3 nəfər dosent •4 nəfər fəlsəfə doktoru •11 nəfər baş müəllim •10 nəfər müəllim •4 nəfər laborant

KAFEDRANIN MÜKƏŞLƏRİ:

1.Əkbərova Əsmayə Bəxtiyar qızı, kafedra müdiri. 2.Abdullayeva Gülarə Abdurahman qızı 3.

- Mürşüdoğa Ulduz Bəşir qızı
- 4.Hümbətova Şərqiyyə Nüsrət qızı
- 5.Abdullayeva Xalidə Firuddin qızı
6. Heydərova Zümrüd Kazım qızı
7. Məsimova Nübar Rasim qızı
- 8.Rəhimova Yeganə Abdulla qızı
- 9.Süleymanova Azadə Abdülhəmid qızı
10. Musayeva Ədalət Ələkbər qızı
- 11.Məmmədova Dilbər Siracəddin qızı
- 12.Əliyeva Yaqut Vəli qızı
- 13.Lətifova Kəmalə Yaşar qızı
- 14.Əliyeva Sevinc Akif qızı
- 15.Rəfiyeva Xuraman Əli qızı
- 16 Kərimova Dilarə Məmmədəli qızı
- 17.Qasimova Aytən Fərman qızı
- 18.Rəhimova Çimnaz Xasməmməd qızı
19. Rasulova Dinar Natiq qızı
- 20.Əmrəhova Məhsəti Mais qızı
- 21.Mikayılov Sahib İsmayıl oğlu
- 22.Mustafayeva Nəzakət İramzadə qızı
- 23.Israfilova Mahirə Lütfəli qızı
- 24.Nəsrollayeva Nərminə Zülfəli qızı
- 25.Həsənova Vüsalə Fərrux qızı

26..Allahyarova Könül Qalib qızı

27.Qədirova Türkan Möylam qızı

28.Səmədova Nəzakət Nurəddin qızı

KAFEDRANIN ELMİ FƏALİYYƏTİ:

Dillər kafedrası aşağıdakı elmi istiqamətlərdə fəaliyyət göstərir:

- 1.Ali məktəblərdə ingilis və fransız dillərinin xarici dil kimi tədrisi metodikası;
- 2.Ali məktəblərdə azərbaycan dilinin ana dili kimi tədrisi metodikası;
- 3.Ölkəşünaslıq;
- 4.Nitq və pedaqoji təcrübələrin keçirilməsinin təkmilləşməsi.
- 5.Azərbaycan Respublikasının ümumtəhsil məktəb müəllimləri və şagirdləri üçün təlim-tədris prosesinə müasir yanaşma tələbələrinə cavab verən proqramlar, dərs vəsaitləri və dərsliklərin hazırlanması;
- 6.Bütün fakültələrdə ana dili, fransız və ingilis dillərinin tədrisinin elmi əsaslarının hazırlanması;
- 7.Tədris prosesinin metodik və didaktik təminatı.

Kafedra əməkdaşları yuxarıda qeyd edilən istiqamətlərdə müəyyən elmi-tədqiqat işləri aparmış və aşağıdakı praktik əhəmiyyət kəsb edən kitabları nəşr etdirilmişdir:

Kitablar: 1.Azərbaycan dilində -sa, -sə şəkilçisi, onun qrammatik və üslubi xüsusiyyətləri. Bakı, "Elm", 2000,120 səh. 2.Müasir Azərbaycan dili. II hissə.(Morfologiya, sintaksis). Dərs vəsaiti. Bakı, "Elm və təhsil", 2013. 308 səh. 3. Ali və orta məktəblərdə Azərbaycan dilinin integrativ tədrisi. Metodik vəsait. Bakı, "Müəllim", 2014. 164 səh. 4." Müəllim hazırlığının və orta təhsilin yeni perspektivləri (orta təhsil sisteminin təcrübəsi

əsasında). Müəllimlər üçün vəsait. Adiloğlu nəş. Bakı, 2006

5.Integrativ kurikulum: Mahiyyəti və nümunələr: Kitab(müəllimlər üçün vəsait) Bakı, 2005

6.English Teaching Methods: Metodiki vəsait 2012,

7.Müasir fars dilində feildən düzələn isimlər adlı monoqrafiyası, Müasir Azərbaycan dili. I hissə. dərs vəsaiti vardır.

Metodik vəsaitlər:

1.İngilis dili dərslərinin tədrisində yeni təlim metodlarından istifadə qaydaları: Kitab, metodiki vəsait Bakı, 2008, səh. 68 2.English Teaching Methods: Metodiki vəsait 2012, səh. 198 3.Əs ki Azərbaycan əlifbasının tədrisi metodikası metodiki vəsaiti,

4. Müasir Azərbaycan dilində mürəkkəb cümlələrin quruluş xüsusiyyətləri.

Proqramlar:

1.Seçmə fənn: Ədəbi tənqid tarixi. Bakı. "Müəllim", 2014 2.Müasir Azərbaycan dili. Bakı, "Müəllim", 2014 3.Bakalavr hazırlığı

üçün fransız dilinin tədrisi proqramı

4."s/f. Akademik yazı" (ingilis-fransız)

5."Xarici dildə oxu və nitq" (ingilis-fransız)

6.Müasir Azərbaycan dili

7."Kitabi-Dədə Qorqud"un dili

8.Fransız dilinin metodikası

9.Fransız dilinin metodikası

10.Fransız dilinin qrammatikas

I

Əməkdaşlıq:

Dillər kafedrası elmi, tədris fəaliyyətində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Humanitar elmlər kafedrası, Ümumelmi fənlər kafedrası ilə əməkdaşlıq edir.

Tədris işi:

Tədris olunan fənlər (bakalavr pilləsi üzrə)

1. Xarici dildə oxu və nitq 2. Xarici dilin qrammatikası 3. Xarici dilin fonetikası 4. Xarici dil (fransız dili)

. s/f. Yazı və oxu vasitəsilə müsahibə

6. s/f. Danışmaq modelləri vasitəsilə ingilis dili

7. Xarici dilin tədrisi metodikası

8. Ölkəşünaslıq

9. Xarici dilin leksikologiyası

10. İxtisas ölkəsinin ədəbiyyatı

11. s/f. Tərcümə nəzəriyyəsi

12. s/f. Praktiki tərcümə

13. s/f. Bədii tərcümə

14. s/. İngilisdil tarixi

15. s/f. Akademik yazı

5

16. s/f. Amerikan ədəbiyyatı
17. s/f. Nəzəri fonetika
18. s/f. Nəzəri qrammatika
19. Xarici dil (ingilis dili)
20. s/f. Fransız dili tarixi
21. Dilçiliyə giriş
22. Müasir Azərbaycan dili
23. Ana dili
24. Nitq mədəniyyəti
25. Azərbaycan dili
26. Azərbaycan dili və nitq mədəniyyəti
27. Azərbaycan dilindən praktikum
28. Azərbaycan dialektologiyası
29. Əski Azərbaycan yazısı
30. s/f. Qədim türk yazılı abidələrinin dili
31. s/f. Bədii mətnin linqvistik təhlil
32. s/f. Azərbaycan ədəbi dili tarixi
33. s/f. Fransız dilçiliyi
34. Mətbuat dili

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş aparıcı fənlərə aid dərslük, dərs vəsaitləri, metodik vəsaitlər əldə edilmişdir. Bu fənlərin tədrisi Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqramlara istinadən həyata keçirilir. Kafedrada əsas fənlərlə yanaşı seçmə fənlər də tədris edilir. Tədris vəsaitləri kimi kafedra əməkdaşları tərəfindən hazırlanan ədəbiyyatlardan da istifadə olunur. Kafedra əməkdaşları bir sıra proqramlar tərtib etmişlər.

Dillər kafedrası 3 ixtisas üzrə pedaqoji kadrların hazırlanması ilə məşğuldür:

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
2. İngilis dili müəllimliyi
3. Fransız dili müəllimliyi

Qeyd edilən ixtisaslara uyğun dərs vəsaitləri, dərslik və proqramlar əldə edilmişdir.

Müstəqillik qazandıqdan sonra Azərbaycan respublikasında qəbul edilmiş təhsillə bağlı dövlət sənədlərində aparılacaq islahatlarla yanaşı bu islahatların konkret məqsədi də göstərilir. 15 iyun 1999-cu ildə ümummilli lider H.Əliyevin 168 sayılı sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı"nda islahatın məqsədi konkret şəkildə göstərilir: "Təhsil sahəsində islahat proqramının əsas məqsədi məktəbəqədər, orta, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikası Konstitusiyasında, Təhsil Qanunda təsbit olunmuş tələbləri, sosial, iqtisadi və sosial həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir. Təhsil islahatını zəruri edən sənədlərdən biri kimi aşağıdakıları qeyd etmək lazımdır: İctimai siyasi, mədəni və sosial həyatın qlobalaşdığı və universallaşdığı, informasiya kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşmasına və problemlərin həllinə yönəltməkdir."

Dillər kafedrası fəaliyyətində Azərbaycan Respublikası prezidentinin 2009-cu il 22 may tarixli 295N^ə sərəncamla təsdiq edilmiş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət proqramı"nın qarşıya qoyduğu vəzifələrə uyğun fəaliyyət göstərir.

Kafedra 24 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin 13 sayılı sərəncamı ilə qəbul edilmiş "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət strategiyası"nın hədəflərini və istiqamətlərini fəaliyyətində əsas götürmüşdür. Bu istiqamətlərə uyğun olaraq kafedra şəxsiyyətyönümlü təhsil məzmunun əldə edilməsinə, ali təhsil müəssisəsində fəaliyyət göstərən insan resurslarının müasirləşdirilməsinə, onların innovativ metodlardan səmərəli mənimsəməni təmin edən metodlardan istifadə etmələrinə diqqəti artırır.

· 1 nəfər doktorant

4 nəfər dissertant